



# Mukəddəs Kitab

Təwrat 31-ķisim

«Obadiya»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Təwrat 31-kisim

## «Obadiya»

### (Obadiya pəyəqəmbərning kitabı)

## Kirix söz

### Pəyəqəmbər ezi

Obadiya pəyəqəmbərning kim ikənlikini, uning yurtining nədilikini yaki uning arkə kərünüxini bilməymiz. Uning ismi «Pərvərdigarning əli» degən mənidə. Yərəmiya pəyəqəmbər uning yazmışsining yerimini ez kitabida nəkıl kəltüridi.

### Yeziloğan wakit

Yukirida eytkinimizdak, Yərəmiya pəyəqəmbər Obadiyaning kitabını eż kitabida nəkıl kəltüridi, biraq ayətlərinə tərtipi oxımaydu (Təwrat, «Yər.» 41:7, 9-10, 14-16, 22). Bu xuni ispatlayduki, Obadiyaning kitabı Yərəmiyaningkidin burun yeziloğan. Uning üstigə, Yoel pəyəqəmbərmü eż kitabida «Obadiya»dın nəkıl kəltüridi (2:32); bu ix Obadiyaning pəyəqəmbərlik hizmitining miladiyədin ilgiriki 800-yilidin burun bolovanlığını bekitidu.

«Obadiya» degən kitabta Yerusalemning bir kətim tajawuzqılıkka uqrab, bulang-talang kılınoğanlıq tiloja elinidu. Obadiya pəyəqəmbər Edomiyarning xu tajawuzluktin paydilanoğanlığı üçün, ularni əyibləydi. Ular koynisi həm kan kərindixi bolovan Israillar oja yardım bərməy, əksiqə Israillarning tartkan azab-ökubətliridin wə ajizlığının paydilinip, ezliri ularni bulang-talang kiloğanidi, hətta Israillardin eq aloğanidi («Ob.» 10-14-ayətlər). Undakta, bu zadi kəysi tajawuzluk idi? Bu wəkənenin kəysi wəkə ikanlıklını bilgəndin keyinla, kitabning yeziloğan waktini bekitkili bolidu. Bizning təwəndikidək ikki wəkə toqıruluk həwirimiz bar: —

(1) Babil padixahı Nebokadnəsarning Yerusalemni ixəjal kiloğanlığı (miladiyədin ilgiriki 586-yili).

(2) Yəhoram Yəhudaoja padixah bolup (miladiyədin ilgiriki 854-yili), Edom Yəhudanıng bekindilikidin ayrılip, uzun etməy ərəblər wə Filistiyələrinə birləşdirən Yerusalemoja hücum kiloğanlığı.

Bu wəkələr «1Pad.» 20:8-22-ayətlər, «2Tar.» 21-bab, 8-10 wə 16-17-ayətlərdə hatirilinidu. Ərəblər wə Filistiyələr Yəhoram padixahının ordilirioqa bəsüp kirip padixahının bayılığını, ayallırını wə balılırını elip kətti. Muxundak əhəwalda addiy pukralarningmu ohxax muamiligə uqrıxi turoğan gəp.

Muxu ikki imkaniyət iqidə, ikkinqi wəkə Obadiya bayan kiloğan wəkəgə mas kelid; qünki biz eytkinimizdək Yərəmiya «Obadiya»dın nəkıl kəltüridi, Yərəmiya ezi Babil imperiyəsining tajawuz kılıdoğanlığını xu wəkədin heli yil burunla aldin'ala eytikan. Xunga «Obadiya» degən kitabqə Təwrattiki «pəyəqəmbər kitabları» iqida bəlkim əng burun, təhminən miladiyədin ilgiriki 854-yili yeziloğan. Kitabning bayanlıroja қarioqanda, Edom xu qaoqdiki Yəhudanıng ajizlığının paydilinip, «bulangqıllarning kəynidin bulangqılık kiloğan».

# «Obadiya»

## Kitabning temisi

Kitabning temisi intayin addiy. Edom gunahlıri tüpəylidin Hudanıng қattık jazasioja uqraydu.

Obadiya pəyəmbərlərning iqidə «Pərwərdigarning küni» toopruluk əng burun səz kılajan pəyəmbərlərning biri; xunga kitabnı «Pərwərdigarning küni» deyən uluq temioja karita berilgən birhil tonuxturux degili bolidu. Uning kitabı addiy bolqını bilən, barlıq həlkələr barlıq dəvrlərdə uningdin muhim sawaqlarını alalaydu. Bu sawaqlar toopruluk «köxumqə səz»imizdə tohtilimiz.

## Edom wə Yəhudanıng otturisidiki əq-adawətnıng arkə kərünüxi

Koxkezək aka-uka bolqan Edom (yənə bir ismi Əsav) wə Yakuplar İbrahımning nəwriliri, Ishakning oğulları idi. Ular tuşuluxtin ilgiri Huda ularning anisi Riwkahäkə: İbrahım pəyəmbərgə «rohiy warislik» kılıx iltipati koxkezəkninq kiçikigə, yəni Yakupkə berilidü, dəp aldın'ala bexarət bərgənidi. Yakup bolsa muxu «rohiy warislik»kə ixəngən wə uni intayin ətiwarlıqan; Əsav undak əməs idi. Uning əma bolup қalojan atisi Ishak Hudanıng xu bexaritığa karimay, muxu «rohiy warislik»ni Yakupkə əməs, bəlkı uning ornida akisi Əsawoqa tapxurux məksətidə bolqanidi. Xuning bilən Yakup muxu iltipatqa erixixim üçün «Mən Hudanıng xu wədisini əməlgə axuruxi üçün, uningoja yardıməlməxmisəm bolmayıdu» degəndək hiyalıq kəldi; u Əsav boluwelip, dadısını aliddi; Ishak uni Əsav dəp bilip, bərikətləp Hudanıng rohiy warislik iltipatını uningoja tapxurdi. Bu aldamqılık aka-uka arisidiki körkunqluk əq-adawətni hasil kıldı. Əsav Yakupni olturməkqi boldi, Yakup yurttin kəqip kətti. Yigirmə yıldın keyin Yakup yurtka kaytip, Əsawdin kəqürüm soridi. Əsav uni mərdlərqə kəqürüm kılıp, aka-uka kaytidin əpləxti («Yar.» 27-28, 32-33-bablarnı kərüng).

Əpsuski, Əsav əzi xunqa mərd-sehilikkə ülgə kərsətkən bolsimu, lekin uning bala-qakılırı, nəwriliri wə keyinkı əwlədləri Yakupning əwlədlərini, yəni Israil həlkini kəqürüm kılalmıdı. Əz əjdadını hərmətləp, uning kəqürüm kılıx izlirini besix uyakta tursun, bəlkı buning ornida ular kona əq-adawətni kaytidin kəzəndi. Israilqa bolsa Musa pəyəmbər arkılık; «**Edomiylar kərindixinglər bolqaq, ularqa nəprət bilən karimangalar**» — dəp buyrulqan («Kan.» 23:7). Israilning bu buyrukka ənqılık dərijidə boy sunoşanlığını anqə bilməymiz, birək tarixiyyatılərgə asaslanıqanda Edomning Israilqa bolqan əq-adawiti 1800 yil dawamlaxkan. Yənə, Əsavning əwlədləri (Edomiylar) Yəhudanıng dunyaoja bolqan təsiridin (gərgə Həmmigə Kadir Əzi buni enik bekitkən bolsimu) həsət kılatti; ularning həsəthorluğunu əz nəpritini əqürütükə yol koymayıtti. Mana bu Obadiyanıng bexarətlirinən arkə kərünüxi. Əmalıyəttə bolsa, muxundak əq-nəprətlikni saklap kalgən hərbir əl ahir berip əz-əzığə zamin bolidu.

(Yakup wə Əsawlarning tarixi «Yaritilix», 25-28-, 32-33-bablarda hatırıləngən).

## Izahat

Tərjimimizdə biz Təwratxunaslarning tətkiqlərilidin, bolupmu Yəhudi alim Doktor Arnold Fruhtenbaum həm amerikilik alim Professor Dawut Bəykərlərning əsərləridin paydilanduk,

## «Obadiya»

### Məzmun: —

- (1) Edomning bərbat boluxi (1-9)
- (2) Edomning bərbat boluxining səwəbi (10-14)
- (3) Pərvərdigarning küni (15-16)
- (4) Israelning øsliga kəltürülüxi (17-21)

.....

# Obadiya

## Edomning bərbat boluxı

**1** <sup>1</sup> Obadiya kərgən alamət kərünüx: —

Rəb Pərvərdigar Edom toopruluq mundağ dəydu: —

(Biz Pərvərdigardin bu həwərni anglaxqa tuyəssər bolduk)

— «Bir əlqi əllər arisioja əwətildi;

U: «Ornunglardın turunglar, biz uningoja karxi jəng kılıx üçün turaylı!» — dəp həwər beridu.

**2** Mana, Mən seni əllər arisida kiqik kildim;

Sən əllər arisida qattık kəmsitilgən həlk bolisən!

**3** Həy tik kiyanıng yerikliri iqidə turoquqi,

Turaloqası yukıri bolquqi,

Kenglüngdə: «Kim meni yərgə qüxürəlisun?!» degüqi,

Kenglüngdiki təkəbburluk ezungni aldap köydi!

**4** Sən bürküttək ezungni yukıri kətürsəngmu,

Qanggangni yultuzlar arisioja tızsangmu,

Mən xu yərdin seni qüxürüwetimən,

— dəydu Pərvərdigar.

**5** Bulangqılar kexingoja kəlsimu,

Oɔṛilar keqiləp yeningoja kirsimu,

(Həy, xunqə üzüp taxlinisən!)

Ular əzlırigə quxlukla oɔṛilaytti əməsmu?

Üzüm üzgüqılər yeningoja kəlsimu, azrak wasanglarnı қalduridu əməsmu?

**6** Bırak əsawning təəllükati kandağ ahturuldi!

Uning yoxurun baylıklarlı qandağ tepip qikildi!

**7** Barlıq ittipakdaxliring seni qegrayingoqə həydiwetidu;

Sən bilən inak etkənlər seni aldap, üstündin oqəlibə kılıdu;

Neningni yegənlər sanga qıltak küridu;

Sən dərwəkə yorutulmioqandursən!

**1:1** «Bir əlqi əllər arisioja əwətildi» — «əllər» (yaki «yat əllər») — Israiloja yat bolovan əllərni kərsitudu. «Ornunglardın turunglar, biz uningoja karxi jəng kılıx üçün turaylı!» — «uningoja» bolsa, Edom oja. Bəlkim bu əlqi Edom oja düxmən əllərning biridin qıkkın bolup, u baxka əllərni Edomni yokitixka qakırıdu.

**1:2** «Man seni əllər arisida kiqik kildim; sən əllər arisida qattık kəmsitilgən həlk bolisən!» — Huda Edomni «seni» dəp, muxu yərdə uningoja biwasitə səz kılıdu.

**1:3** «tik kiyanıng yerikliri iqidə turoquqi, turaloqası yukıri bolquqi» — demisəkmə, Edom piñhanraq, üstiga qikix təs bolovan təqəlik rayonda turojan.

**1:4 Yər. 49:16**

**1:5** «Həy, xunqə üzüp taxlinisən!» — tirnak iqidiki sezlər, bəlkim pəyəqəmbərninq həyajandin Pərvərdigarning sezin üzüp koyup deşen gepidur. «Üzüm üzgüqılər yeningoja kəlsimu, azrak wasanglarnı қalduridu əməsmu?» — Musa pəyəqəmberga qüxürülən kanun boyiqə üzüm həsulunu alopanda üzgüqılər kəmbəqəllərning teriwelixi üçün bir'az wasanglarnı қaldurux kerək idi. Bəzi xərkijy delətlərda bu bir adətkə aylınip kalojan.

**1:5 Yər. 49:9**

**1:6** ... əsawning təəllükati kandağ ahturuldi! — «əsaw» Edomning baxxa bir ismi. ... Uning yoxurun baylıklarlı qandağ tepip qikildi!...» — 5-6-ayətlər «mərsiyo» (matəm tutux munajiti) xaklida.

**1:7** ... seni... həydiwetidu; ... üstündin oqəlibə kılıdu; ... sanga qıltak küridu...» — 5-7-ayətlərdə eytiloşan bəxarətlərdiki peyllar «etkən zaman» bilən ipadılınidü. Lekin ular kəlgüsü ixlarnı kərsitudu (8-ayəttə enik kərsitiliidü). İbranı tilida, bəxarətlərdə peyllarning «etkən zaman»da ixlixtixi «bu ix jəzmən yüz beridu» deyənni taktitləydu. ... Sən bilən inak etkənlər seni aldap, üstündin oqəlibə kılıdu; neningni yegənlər sanga qıltak küridu» — bu ayət bəlkim ərablerning Edomiyarlari aldam həltisoja qüxürüp, ularını eż zeminidin həydiwetixi toopluluk bəxarət beridu (wəkə bəlkim miladıyədin

# «Obadiya»

<sup>8</sup> Mən xu kуни, — дәйду Pərwərdigar,  
— Edomdin danixmənlerni,  
Əsawdin əkil-parasətni yokatmadıdimən?.

<sup>9</sup> Xuning bilən palwanlıring parakəndə bolidu, i Teman,  
Xuning bilən Əsawning teqidiki hərbir adəm kiroqinqılıkta kətl kılınidu..

## Edomning bərbət boluxining səwəbi

<sup>10</sup> Uкang Yакупка kilojan zulum-zorawanliking tüpəylidin,  
Iza-aһanət seni kəplaydu;  
Sən mənggүгə üzüp taxlinisən.

<sup>11</sup> Sən bir qəttə pərvəsiz kərap turojan kуни,  
Yəni yaka yurttikilər buradiringning mülkini bulap kətkən kуни,  
Taipilər uning dərwaziliridin kirip Yerusalem üstigə qək taxliojan kуни,  
Sən ularning bir əzasişa oxhax bolqansən..

<sup>12</sup> Birak kərindixning apətlik künigə pərvəsiz kərap turmasliking kerək idi,  
Yəhūdaning balilirining ھalakət künidə huxal bolup kətməsliking kerək idi;  
Külpətlik künidə aqzıngni yoojan kılmasliking kerək idi;

<sup>13</sup> Өz həlkimni apət başkan künidə, ularning dərwazisioja kirməsliking kerək idi;  
Ularnı apət başkan künidə ularning dard-elmigə erənsiz kərap turmasliking kerək idi;  
Apət başkan künidə kolungni mal-mülkigə sozmasliking kerək idi;

<sup>14</sup> Sən xəhərdin keqip kütuləşənləri üzüp taxlax üçün aqa yolda turmasliking kerək idi;  
Külpət başkan künidə uningdin kütulup kələşənləri düxməngə tapxurmasliking kerək idi.

## Pərwərdigarning kуни

<sup>15</sup> Qünki Pərwərdigarning kуни barlıq əllər üstigə qübüxkə yekin kələqandur;  
Sening baxkilaroja kılıqiningdək, sangimu xundak kılınidu;

Sanga tegixlik jaza eż bexingoja qüxitu;

<sup>16</sup> Qünki sən Өz mukəddəs teojimda oqəzipimni iqlikingdək,  
Barlıq əllərmu xundak tohtawsız iqidu;  
Bərhək, ular iqidu, yutidu,

Andin ular həq məwjuṭ əməstək yokəp ketidu..

ilgiriki 6-əsirning ahirida boloqan). Ibraniy tilini qüixinix təs.

-Bexarət kalgüsidiği ixlarnı kərsatkını bilən, peyllar «ətəkən zaman»da ipadilinidu. Adəttə ibraniy tilida bexarət «ətəkən zaman»da ipadıləngən bolsa, uning jəzmənlilikini taktılıydı.

**1:8** «Mən xu künü... Edomdin danixmənləri, Əsawdin əkil-parasətni yokatmadıdimən?» — «xu künü» bəlkim Babil imperiyəsi ularoja tajawuz kılıqiojan küninini (miladiyədən ilgiriki 587-yili) yaxı ərəblər ularımlı aldad həydiwetidiojan küninini, yənə ahiirkı zamanda «Pərwərdigarning künü»ni kərsitiximən mümkün. Edom eż danixmənləri bilən dangki qıkkən. Ayup pəyəqəmbərring üç dostidin biri boloqan «Temanlıq Elifaz»mu Edomluq idi.

**1:8 Yəx. 29:14; Yər. 49:7**

**1:9 «Xuning bilən palwanlıring parakəndə bolidu, i Teman,...»** — «Teman» Edomning qong bir xəhəri.

**1:9 Am. 2:14, 16**

**1:10 Yar. 27:41; Өz. 35:5; Am. 1:11**

**1:11 Zəb. 13:7**

**1:15 Өz. 35:15**

**1:16** «Qünki sən Өz mukəddəs teojimda oqəzipimni iqlikingdək» — ibraniy tilida «qünki sən Өz mukəddəs teojimda iqlikingdək...» — Qüxənqimiz boyığa Edomiyalar Hudanıng kələdi uning oqəzipimini iqlikəndi.

-Baxkə birhil qüxbənqisi, Edomiyalar Hudanıng kələjan oqlıbilsini təbrikləp, «Hudanıng mukəddəs teoji»da xarab iqlikən; wə ular (aytəninq ikkinçi kismi boyığa) xu gunahı üçün barlıq əllər bilən təng Hudanıng oqəzipimini iqidü. «Barlıq əllərmu xundak tohtawsız iqidu; bərhək, ular iqidu, yutidu, andin ular həq məwjuṭ əməstək yokəp ketidu» — əllərning nemini iqidü? Hudanıng oqəzipimini iqidü (masilən «Zəb.» 75:8, «Yəx.» 49:26, «Yər.» 25:15-16, «Zəb.» 16:4nimü körüng).

**1:16 Zəb. 75:8; Yəx. 49:26; Yər. 25:15-16; Zəb. 16:4; Mat. 26:39, 42; Yh. 18:11**

# «Obadiya»

## Israilning əsligə kəltürülüxi

<sup>17</sup> Birak Zion teoqi üstidə panaḥ-ḳutkuzulux bolidu,  
Taq pak-mukəddəs bolidu;

Yaḳup jəmətinin təəllükatliri əziga təwə bolidu;

<sup>18</sup> Wə Yaḳup jəməti ot, Yusüp jəməti yalkun,

Əsav jəməti ularoja pahal bolidu;

Ot wə yalkun Əsav jəməti iqida yekilip, ularnı yutup ketidu;

Əsav jəmətidin həqbirsi kalmaydu;

Qünki Pərwərdigar xundak sez kilojan.

<sup>19</sup> Yəhūdaning jənubidikilər Əsawning teoqiqa igə bolidu;

Xəfəlah tüzlənglikdikilər Filistiyərnin zeminiqa igə bolidu,

Bərhək, ular Əfraimning dalası həm Samariyənin dalasıqə igə bolidu;

Binyamin Gileadka igə bolidu;

<sup>20</sup> Sürgün boləşənlərin kəlip қalojan Israillardin tərkib tapkan bu қoxun Qanaandikilərgə təwə boləşən zeminoja Zarəfatkığə igə bolidu;

Səfaradın sürgündə turojan Yerusalemidikilər bolsa jənubtiki xəhərlərgə igə bolidu..

<sup>21</sup> Andin Zion teoqi üstigə ḳutkuzoquqlar qıkıdu,

Ular Əsav teoqi üstidin həküm süridu;

Xuning bilən padixahlıq Pərwərdigarоja təwə bolidu!

**1:17** «Birak Zion teoqi üstida panah-ḳutkuzulux bolidu» — baxka birhil tərjimi: «Birak Zion teojida kutulup қalojanlar bolidu».

**1:19** «Yəhūdaning jənubidikilər» — ibranı tilida «Nəgəwdikilər», «Nəgəw» — Yəhūdaning jənubiy təripidiki qong qəl-bayawan. —«Yəhūdaning jənubidikilər Əsawning teoqiqa igə bolidu; Xəfəlah tüzlənglikdikilər Filistiyərnin zeminiqə igə bolidu, ... Binyamin Gileadka igə bolidu» — 19-ayəttiki bexarətlərning kep kismi miladiyədin ilgiriki 2-ssirdə əmələqə axuruldu («Makabbiylar» həm «Yosefus» degnə kona tarixiy kitablarda hatirləngən). Birak pikirimizqə, bu bexarətninq toluk əmələqə axuruluxi ahirkı zamanda bolidu.

**1:20** «Sürgün boləşənlərin kəlip қalojan Israillardin tərkib tapkan bu қoxun...» — baxka birhil tərjimi: «Qanaanoja kaytip kəlgən, sürgün boləşən Israillar jamaiti...».

**1:21** «Ular Əsav teoqi üstidin həküm süridu» — yaki «ular Əsav teoqi üstidin həküm qıkıdu». «Xuning bilən padixahlıq Pərwərdigarоja təwə bolidu!» — həzir «Əsav teoqidikilər»ning həqkəysisi Edomluklar əməs (18-ayətni kərüng). Bu «ḳutkuzoquqlar»ning kim ikənlikli deyilmidi; pikrimizqə, «ḳutkuzoquqlar» kona zamanlarda Israillni ḳutkuzojan pəyəqəmberlər wə «batur həkimlər» şüpitidə bolidu. Ular həzir əlümdin tırılığın. Israill Hudanıng toluk idarə-həkümü astida bolup, uning əhəwali pütünley mukəmməl bolidu.

## Қoxumqə səz

### «Obadiya»din aloqan mühim sawaklar

Yer yüzidə қanqiliojan urux, jedəl-majiralar Edomlarningidək «dəwrdin-dəwrgiqə» dawamlixar? — hazır jedəlni eż bexidin etküzüwatkan kixilərning bəlkim əyni qaoqdiki jedəl bilən alakısi yok boluxi mumkin. Hətta bəzilər jedalning səwabining nemə ikənlilikinumu bilməsliki mumkin. «Nemixkə sokuxisilər?» dəp sorisak, ular pəkət: «Biz əzaldın tartip «uning-buning»din nəprətlinip kəldük!» — deyəndin baxqa jawab tapalmaydu. Buni deyixning əslidə həjiti bolmaslıki kerak idi, — birək deyix kerakki, Huda məlüm bir dəwrga ilgiriki dəwrlərning gunahlırinin jawabkarlığını koymaydu (ata-bowlarning gunahlıları keyinkı əwlədlirişa kiyinqilik wə azab-ökubətni yətküzüxi mumkin, birək bu pütünləy baxqa bir ix). Huda muxundak dəp ķariojanikan, insan balılırinin buningə oħximaydiolan hərkəndək yoli yaki hərikiti bolsa bolmaydu. İkkinqi dəwi birinqi dəwrdiki ķəbihlikni dawamlaxtursa yaki xu ķəbihlikni yahxi dəp aklimaqçı bolsa, undakta ularningmu bu adawətkə məs'uliyiti bolidu, əlwətta; birək nuroqun əħwallarda ikkinqi dəvrning birinqi dəwr kılqan ixlar toopruluq kılqə həwiri bolmaydu. Bilməslükning ezi (kəstən bilməs boluwalmisa) əyib əməs. Jedəl qikarоquqi hər ikki tərəp bir-birigə qüxinix pursiti yaritip berixi kerək. Xuningə qəp kətməyduki, Xəytan bu dunyani milyonliojan kixilərning bəhtini yokitidiolan uküxmaslık, adawət wə nəprətlər bilən tolduruxka muwəppək boldi. Əmdi, qikix yoli barmu?

Birlə yol bar — u bolsimu, kəqürük. Əməliyəttə bolsa Huda aldida həeqəndək bir insanning baxqa bir insanoja eq-adawət tutux həkukü yoktur. Əzimizning məəqrurluk, həsəthorluk, mənməmənqılıktək gunahlırimiz Həmmigə Kadirni oqəzəpləndürgüdək dərijidə eojir tursa, kallimizda Igimizni rənjitidiolan kilmixlirimiz toopruluq həq oylimay turup, baxqa bir insanni bizni rənjitkən dəp əyibləxkə nemə həddimiz? Həmmigə Kadir Huda aldida bizlər nemə iduk?

Xunga Məsih Əysaning təngdaxsız talimi bizgə: «**Bizgə gunah kılqanlarnı kəqürüm kilojnimizdək, bizning gunahlırimiznimu kəqürüm kılqaysan**» dəp dua kılıxni egitidu; qünki: — «**Əgər silər baxqlarını kəqürüm kilmisangalar, ərxtiki atanglar silərnimü kəqürüm kılmaydu**» (Injil, «Matta» 6-bab).

Baxqlarını kəqürüxnin ikki baskuqi bar; birinqi, Huda aldida kəqürük; ikkinqi, insan təripidə, eż'ara munasiwətni əsligə kəltürük. Birinqisi bolmisa bolmaydu; uningsiz hərbir kixi dozahka kiridu; ikkinqisi intayin güzel ix, birək uningoja yetix təskə tohtixi mumkin. «Huda aldida baxqlarını kəqürük» deyənlilik, məndə baxqa hərkəndək kixinin dozahka kirixini halaydiolan oy bolmaslıki kerək deyənliktur; baxqlıqə eytikanda, bizgə gunah kılqan (yaki «bizgə gunah kıldı» dəp oyliqan) kixığa həq bolmioqanda: «I Huda, uningoja towa kılıdiolan kəlb bərgəysən, uni gunahning ilkidin azad kılqaysən wə xuning bilən təng uning gunahımı kəqürüm kılinsun» deyəndək dualarnı kılıx deyənliktur. Kəqürük deyən hərgiz «Həeqwəkəsi yok, bu həeqənqə gunah əməs» deyənlilik əməs. Birər yamanlıq bolqandın keyin, yaraxturuxning mumkin boluxi üçün awwal bu yamanlıqni tonup yetix, kəqürüm sorax kerək, əlwətta; pəkət xundak bolqandila munasiwətni əsligə kəltürgili bolidu. Mana bu kəqürüxnin ikkinqi baskuqi. Bu baskuqkıqə biz gunah kılqoqioqa dost katarida muamilə kılaliximiz natayin; birək biz uni düxmən katarida kərməslilikimiz zərür.

## «Obadiya»

Edom undak yüksəklikkə yetəlmigənidi. Dəwrdin-dəwrgə bolovan məqrurluk uningda küqlük dərijigə yətkənidi. Məqrurluk daim əz-əzini aldaydiojan bir ix; yukarıda eytqinimizdək, ular mətiwər əjdadi Əsawning Yaqupni kəqürüm kıləolanlığının ibarət pakitni tonuxni rət kılıp kəlgən.

Ular yənə əzinin (həzirki I'ordaniyədiki) təoqlik rayonuğa jaylaxışan «bürküt uwisi»dək bolovan mustəhkəm ornidin təkabburlixip kətkən. «Həeqkim kol selixkə petinalmaydu» degəndək oyłarda bolup, ular ətrapidiki barlıq əllərning hərbir ajiz pəytılridin paydilinip, hujum kılıp bulang-talang, baskunqılık kılıp yürgən. Hudanıng muxundak ixlarqa қandak қaraydioolanlığını Sulayman padixaḥ bizgə ukturidu:

**«Miskinni bozək kılıx – Pərwərdigarəja bihərmətlik;  
Hajətmənlərgə xapaət kılıx uni hərmətligənliktur»** («Pənd.» 14:31).

Edomiylar muxu ixlar tüpəylidin Amos wə Yoel təripidinmu əyibləngən. Ular Huda aldida üq nuktida gunahlıq dəp қaralojan: (1) dəwrdin-dəwrgə əq-adawət saklax, hətta əslidə tolimu orunsız bolovan nəprət-adawətni saklax; (2) məqrurluk; (3) ajizlarnı bozək kılıx.

Yukarıkilardın baxka, Huda həzriti İbrahim üçün tüzən əhdə boyiqə, İbrahimning əwladlıriqa lənət oksuqlanlarning həmmisigə lənət okulattı («Yar.» 12:1-3). Edomiylar Əzığə tallıwalıjan Yəhudiylə həlkığa hujum kılıp, uların nəprətləngənlikü tüpəylidin ahirida əz wətən-zeminidin ayrılojan. Miladiyədin ilgiriki 6-4-əsirdə ular Ərəblər təripidin «bürküt uwisi»dən hədiwetilip, «Əlük Dengiz»ning yenidiki қaojirak rayonda olturaklıxixkə məjbur kılınojan. Bügünkü kündə Edom degən məmlikət yər yüzidiki əllər arısida allikəqan untilup kətti (bəlkim həzirki I'ordaniyədiki Ərəblər wə Pələstinliklərgə assimiliyatsiyə kəlinip, bularning bir kismi bolup kətkən boluxi mumkin); kəlgüsiddə, hətta ularning əslidiki zemini kelər dəwrlərgə agah wə əslətmə süpitidə қorkunqluk, adəmzsız ot-güngürt basidiojan bir jayoşa aylandurulidu. Lekin biz bolsaq Obadiyaning kiçik kitabqısı arkılık hazır agahlanduruxni kobul kılalaydiojan həm ibrət alalaydiojan bolup, bizni dozah tarəpkə elip baridiojan gunahlardın — məyli adawət bolsun, məqrurluk bolsun, həsəuthorluk yaki ajizlarnı bozək kılıx bolsun — bulardın towa kılıp hayat yolunu izdiyələydiyən bolımız